



Vüqar ƏHMƏD,  
AMEA Nizami Gəncəvi adına  
Ədəbiyyat İnstitutunun Mətbuat  
tarixi və publisistika şöbəsinin  
müdiri,  
filologiya elmləri doktoru,  
professor.

Xalq Şairi Nəbi Xəzrinin usaqlıqdan tənisiyir. Orta məktəbdə şeirləri tədris olunardı, oxuyub ezbərləmişik. AZ. tv-də mütəmadi öz ifasında şeirləri səslənərdi. Xalqımızın sevimli şairi idι və bu sevgi bu gün də öz məqəmindədir. Tale elə gətirdi ki, radioda Nəbi Xəzrinin oğlu Arzu ilə bir yerde çalışmalı olduq. Arzu da atası kimi saf, xeyirxah bir insandır. Arzu polis orqanlarına keçdi, jurnalistikadan ayrıldı. İş yerini dəyişərək, 37 ildir dostluğumuz davam edir.

Bir gün Arzu mənə dedi ki, atam deyir, gölsin Vüqar "Dostluq" cəmiyyətində çalışın. Nəbi müəllim Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin sədri idi.

1990-ci ildə Nəbi Xəzri məni Məcaristana Sovet nümayəndə heyəti tərkibində göndərmişdi, artıq böyük şairlə tanış olmuşduq. SSRI dağlımsıdı, maddi durum çox çotın idi. Radioda qonorlarla birgə maaşım 270 manat idi. "Dostluq"da isə 400 manat alacaqdım. Doğma Radiodan ayrıldım. 1991-ci ildə "Dostluq"da baş referent, Ümumi şöbənin müdürü vəzifəsinə düzəldim.

1993-cü ildə "Dostluq" Cəmiyyətinin mətbəti organı olan "Novruz" qəzeti təqdimatçı, tanmış yazıçı Cəmil Əlibəyli xəstələndi. Cəmil müəllimin öz razılığı ilə Nəbi Xəzri mənə baş redaktor təyin etdi. Qeyri-təvəzükərləq olsa da, gözəl qəzet buraxıldı. Hər həftənən ilk günü toplantıda Nəbi müəllim qəzeti tərifləyordı.

Bir gün sevimli müğənnimiz Niyməddin Musayev işə yanaşı geldi. Dedi ki, "Ay Vüqar, mənə də xaricə qastrola göndərin". Sədrimiz Nəbi Xəzridən xahiş etdim, sağ olsun, Niyməddin Musayevi Sri-Lankaya ilk dəfə ansambl ilə qastrola göndər. Yenə bir gün bir məqalə yazdım: "Nəbi Xəzrinin poeziyasında Abşeron təbiətinin tərənnümü" Nəbi müəllimə dedim: "Hansi qəzət verim çap?" Dedi: Get Məmməd Arazin yanına. "Azərbaycan təbiəti" jurnalının baş redaktorudur. Görə, mənim haqqımdadır, növbədən-kənar göndərəcək çapa, Məmməd dos-tumdur". Ona görə Nəbi müəllimə müraciət edədim ki, o vaxt qəzet, jurnal az idi. Men de titulsuz, özüm gənc. Dəstək olmasayıd, məqaləmin çapı illərlə uzanacaqdı.

### "MƏN BİR DƏNİZƏM..."

Nəbi Xəzri poeziyasında təbiət təsviri əzeli mövzulardandır. Şairin poeziyasında Azərbaycan təbiəti-Abşeron təbiətinin detalları güclü bir koloritə malikdir. İlk yaradıcılıq nümunələrinən tutmuş son dövrlik şeirlərinə qədər "mavi"liyə sadıq qalan-bütün yaradıcılığı boyu dünyaya mavi rənglə baxan şair Xəzri də mavi görür, səmanı da,

doğma Abşeronu da. Poetik yaradıcılıq yolunda Abşeron təbiətinə məxsus bir çox detallar diqqəti cəlb edir: dünyaya "basqa gözlə baxan" adamların gözündə təbiət möcüzəsi Abşeron bağları, qızıldan qıymətli qızılı qum, bəzən iqliq mehlə, bəzən sərt, bəzən təlatümlü Xəzri küleyi, Abşeronun şöhrəti, çaniağ şanı.

Əlbettə, Nəbi Xəzri yaradıcılığı tekce Abşeronu məxsus təbiət detalları ilə məhdudlaşdırır. Şairin yaradıcılığında insanların da maddi, mənəvi zövq və ehtiyaclarını ölüyən, təbiəti əks etdirən şeirlər onlarcadır. Lakin onun Abşeron vurğunluğu, bu torpağın özünəməxsus təbiətinin poetik tərənnümü də özüne-məxsusdur:

Yenə qumlu sahil, yenə sərin bağ,  
Yenə axşam düşüb meynənlilərə...

Xəzri küleyinin mehi ilə oyanan, qızıl qumda decəllənən, ağ şanı şirinliyində ömrü boyu xalqının acı təleyinə yanın Nəbi Xəzri bu torpaqda dünyaya göz açmışdır. O, amalı, əqidəsi, tərənnümü, bütövlüyü ilə həmişə Azərbaycan ogludur və bu gün də xalqını layiqince təmsil edən, onun adına layiq bir şair-vətəndənədir.

Xəzər sahilində doğulmuşam mən,  
Laylim çalmışdır dalğalar mənim.

Xəzər-mənəvi bütövlük, təbiətin möcüzəsi, sirdəş kimi Nəbi Xəzrinin poeziyasında təsvir olunur və şair Xəzərlə danişmığı qəlb dərinliyindən gələn bir məhəbbətlə sevir.

Şairlə doniz arasındakı dostluq, ünsiyyət anlarında N. Xəzri məhəbbətinin poetik məqamlarını doniz sahilində təsvir etməyi sevir. Bu poetik təsvirlər-

cesinə hakimdir. Bu, gözünü açıb gördüyü təbiətin onun yaradıcılığında-bəlli əksidir.

Şeirimizin uca zirvelərini fəth etmiş Nəbi Xəzri bu gün də:  
Abşeron, ay Abşeron,  
Ömür naharım.  
Abşeron, ay Abşeron,  
Odlar diarım-

dəyə, onun təbiəti ilə, bütün xalqı ilə təmasdır.

\*\*\*

Gəldim Xalq Şairi sevimli şairin, Məmməd Arazın qəbuluna. Çox hörmətə qarşılıdı. Dedi: "Məni poeziaya Nəbi Xəzri gotirib. Çox gözəl şair, xeyirxah insandır". Allah hər iki böyük şaire rehmət eləsin! Nəbi Xəzrinin sayasında Məmməd Arazla tanış oldum. Məmməd Araz 2003-cü ilde şeirlər kitabımı "Ön söz" yazdı, yaradıcılıq gecəmdə iştirak etdi, haqqında söz söylədi.



unudulanmış.

XIX əsrin ilk rüblerində sənətkarlıq və poetik baxımdan özünən yüksək təkamül nöqtəsinə çatan mərsiye ədəbiyyatı bəlli yaradıcılığı sovet dövrü deyilən mərhələsində tədqiqatdan çox-çox kənardı qaldı, əvəzində isə folklorşunaslıqlandı tutmuş müasir ədəbiyyatşunaslığımıza qədər, proletariat rəhbərlərinin şənina qoşulmuş əsərlər təriflənib dağın başına çıxarıldı.

...Tale elə gətirdi ki, mədh elədiyimiz xalqşəlardan biri naxəlef çıxdı. Allah alnımız belə yazardı. Bu naxəleflilik, dini tərəfəşlik əqidəsi ilə xalqları birləşdirdi və Azərbaycana qarşı Qanlı 20 Yanvar qırğını ilə nəticələndi. Nəhayət, Burla Xatunun varisi-Həcərsulu, sinəsinə düşmən gülləsinə sıpar edərək tək balasını baba-nənə ümidiñə qoyan Azərbaycanın ilk şəhid jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovın qətlə ilə nəticələndi.

Xalq Salatını izdihamla şəhid qardaşlarının yanında-Səhidişlər xiyabanına yola saldı. Dünya xalqlarının bütün əli qəlam tutanlarına qarşı qəsd həmişə alçaqlıq və qəddarlığın son həddi hesab olunmuşdur. Jurnalist qadına qarşı edilmiş bu vəhşilik iso erməni ünsürlərinin tarixində özünü bürüə verdi...

Salatın Əsgərovanın günahsız ölümü bütün xalqımızı sarsıdı. Xalq şairi Nəbi Xəzri bu itkiyə biganə qala bilmədi, Salatını öz poeziyasi ilə əbədi-ləşdirdi.

İgid qəhrəmana ağı-poema həsr edib, mərhumun vaxtilə işlədiyi "Məlodyo.-Azərbaydjana" qəzetiñə çap

### Nəbi XƏZRİ - 100

# XƏZRİ KÜLƏYİNİ TƏXƏLLÜSÜNDƏ ƏBƏDİLƏŞDİRƏN GÖRKƏMLİ LİRİK...

də dənizə məxsus olan bütün elementlər iştirak edir: ləpələr, dalğalar, sahil, burulğan, tufan...

Mon bir donizom ki, eşqim sohədir,

Səni düşünürəm, əzizim yenə.

Mənim dalğalarım xatirələdir,

Qoy çatsın qolbinin sahilinə.

Xəzər sahilindəki "dialog"lar saflıq, mənəvi gözəllik rəmzi olan donizlə şair arasındakı əbədi-bəddi dostluq boyu bir cahot da diqqəti cəlb edir: şairin lirik "mon"ı özünü donizlə müqayisə edir:

Dənizom, eşqimdən qaçmaq hədədir,

Mon ki adlayıram çölü, çəməni,

Monim dalğalarım xatirələdir,

Orda tufan da var, burulğan da var.

Dənizli məhəbbət elə bil ikiqat bəddi tasırla öz ifadəsinə N. Xəzri yaradıcılığında tapmışdır:

Monə deniz, əzizisən

Öz ömrüm kimi,

Kənarında açdım yara eşqimi...

Xəzər küleyi-Xəzri, Nəbi Xəzri poeziyasında Bakının "embləmi" saviyyəsində ifadə olunur və Xəzriyə əbədiyyət gətirib onu özünə təxəllüs götürmüş şair Bakını görməyənləri Xəzrin, lepədöyəni bilməməkdə "günahlandırır":

Dalğalar qayalara

Qanad çalaraq gəlir,

Dalğalar dalğa deyil,

Sanki uca dağ gelir,

Bilməzən Xəzri nədir,

Ya nedir lepədöyen,

Həle ne görmüsən ki,

Ay Bakını görmeyən!

Abşeron təbiəti şairin poetik düşün-

Nəbi Xəzri Yazıçılar Birliyinə keçəndə Cavad Heyət, Aqşın Babayevlə birgə mənoz manətənəndi.

Nəbi müəllimin oğlu Arzunun toyuunda iştirak etdi. Toyda unudulmaz müəllimim, Xalq Yazarı İsmayıllı Şıxlı, Xalq Şairləri Söhrab Tahir Qabil, Cabir Noruz gözəl çıxış edib rəqs etdi. Toyu Niyaməddin Musayev idarə etdi. Mən dəvət etmişdim müğənni dostum. Sağolsun, pul götürmedi. Dedi: "Şairdən pul almazlar".

Nəbi müəllimlə şəhid Salatın Əsgərova-haqqında gözəl bir poemə yazdı. Kitabın çap işlərini mənə tapşırıdım. Dram Teatrının yanındaydım rəhmətlilik Salatının evləri. Getdi evlərinə, atası-anası ilə görüşüb, Salatının şökillərini alıb apardım noşriyyata. Tanınmış yaziçi Hidayət Orucova təqdim etdim. Hidayət müəllimlə bir neçə dəfə görüşüb, yüksək tirajla çap olunan kitabşaya təribat verdik.

### "ÇİYİNİNDE ŞƏHİDLƏR DAŞIYAN GÖZƏL..."

Ağlımız kəsəndən kədərlə bəddi sənət nümunələrini əsasən 26-lara, rus bolşeviklərinə həsr olunan görürük. Nədense, "reviyem", "elegiya", "Oda" kimi incəsənətə məxsus terminləri eşi-dən ister-istəməz biliirdik ki, SSRİ xalqlarının "xoşbəxtliyi" çıxaran hansısa bir qəhrəman, sərkərdə ve ya ictimai xadim haqqında hüznü, kədər motivli bir əsərlə tanış olacaq. Həmin bu əsərlər siqlet və qüdrəti, sənətkarlıq baxımından demə ötəri imiş, ani imiş, tez

etdi. Bəddi-poetik cəhətdən yüksək sənətkarlıqla, qəm-kədər çalarında yازılmış poemə Salatının validəynləri, həmçinin soydaşları üçün haradasa bir təskinkin oldu.

"Gənclik" nəşriyyatı sözlə ifadə edilməsi çətin olan bir iş görüb, poemani qısa bir müddətədə çox nəfis şəkildə, yüksək bəddi tərtibatla oxuculara çatdırıldı. Şair-dramaturq Hidayət kitaba yazdığı ön sözə qeyd edir: "Torpağın heyrotı səni öz ağuşuna aldı. Torpağa tapşırıdan da heyrot idи, ağuşunda yer ayanan da".

...Yenə heyrotləndim, Salatın, "Səlatin" rekviyemini oxuyanda. Bu, sənin faciəni sənətdə əbədiləşdirən Nəbi Xəzri poeməsinin heyranı idи. Bəli, bu qüdərli şairin heyrotlı poeziyəsinin heyrotı idи:

Getdi yuxu kimi, xəyal kimi o,

Bir te də qalmadı humay quşundan...

Qəhrəman Salatının faciəli qətlində həsr olunmuş poemada epik təsvirlərə yanaşı şair qələminə məxsus lirizm də güclüdür. Şair heyət qəhrəmanla yalnız bir kərə görüşmüştür. Ele həmin hissənin adı da "Bir kərə, yalnız bir kərə" adlanır:

Qonaqlıq...

Mahnilar uçur göylərə,

Çıraqlar baş üstə,

Rəngin çətirdi

Bir kərə görüşdüük,

Yalnız bir kərə,

Özüyle bir dünya

Heyrot gətirdi.

(Davamı var)